

Ağappaq daş idi, amma... danışdıq

Bəstəkar Tofiq Quliyevin abidəsi önungdə xatırladıqlarım

...1965-ci il idi. Kənddə bir neçə yerə, hətta bəzi qoz və şabalıd ağaclarına da elan yapıldırmışdır: "Bazar günü axşam kolxoz idarəsinin həyatində "Ögey ana" filmi göstəriləcək". Klub olmadığından kino açıq havada göstəriləməli, deməli, seans havanın tam qaralmasından sonra başlamalı idi. Ona görə də bizi - uşaqlara bilet vermədiylər. Amma biz - üç-dörd uşaq idarənin həyatindəki alça ağacına dırmaşaraq, uzaqdan da olsa, kinoya baxdıq. Əsərin mahiyyətini anlayacaq qədər yaşımız yox idi. Oradakı "Kəndimiz" mahnısını sevməyə və dərhal zümrüdə etməyə isə gücümüz çatmışdı:

*Quşlar, quşlar, nə gözəl oxuyur,
Bəh-bəh, bəh-bəh, nə gözəl oxuyur.*

...1993-cü ildə atam soruşdu ki, radioda işlədiyin müddətdə artistlərdən, yazıçılardan kiminləşə görüşmüsənmə?

Dedim: – Öten həftə "Ögey ana" kinosunun bəstəkarı ilə görüşüb müsahibe almışam.

O anda elə bil ki, atam uşaq idi, mən isə böyük. Kişi mənim Tofiq Quliyevlə görüşməyimə necə sevirdi...

Tofiq Quliyevi teleşirkətin həyatında gördüm və xahiş etdim ki, studiyaya gedək, beş dəqiqəlik səhbətimizi yazım. Razılışmadı ki, bura bir mahnının ləntə yازılması üçün gəlib, radio üçün müsahibə də versə, yersiz olar (O, özünün də, yaradıcılığının da təbliğ olunmasına qətiyyən çalışmışdı).

Bir də xahiş etdim və dedim ki, cavan jurnalistəm, səsini yazmaq şöbəmizdə mənə böyük üzəğliyi gətirəcək. Elə bil, kişi kövredli və "Gedək, yazaq" – dedi. Yaşlı həmkarlarım mənə o boyda, bəstəkarı necə dilə tutmağıma görə qıtbə etdilər.

Radionun Müsiqi Baş Redaksiyasının baş redaktoru Hacı

Məmmədov bir gün məndən Tofiq Quliyevlə necə qohum olduğunu soruşdu. Heç bir qohumluğumuz yoxdur, o, bəkiliidir, mən qutqaşenli – deyə cavab verdim. Dedi, bütün verilişlərdə səsləndirmək üçün Tofiq müəllimin mahnılarını sıfariş verirəm, elə bilir yaxınlığımız var.

O vaxt Bəstəkarlar İttifaqı müvəqqəti olaraq "Səadət" sarayının yanında, köhnə bir binada fealiyyət göstərirdi. Növbəti müsahibə üçün İttifaqın birinci katibi Tofiq Quliyevin iş otağına getmişdim. Müsiqisini yazdığını "Bəxtiar" filmini yada saldım və onun mahnılarını Rəşid Behbudovun necə ürəkdən oxuduğunu xatırladım. Əlavə etdim ki, Rəşid Behbudov hər bəstəkarın yeni əsərini oxumur.

Açıq şəkildə səhbəti dəyişdi: – Mikayıll Abdullayev danışır ki, Dehli şəhərinin meri məni şəhərin ən böyük meydanına toplaşmış minlərlə adama təqdim etdi: – Camaat, mənim qonağım Azərbaycandan gəlib.

Meydandan möcüzəli bir alqış dalğası keçdi. Mer əlavə etdi: – Bilirsiniz qonağımız mənə Azərbaycandan nə gətirib? O mənə Rəşid Behbudovun salamlarını gətirib.

Meydanda bayaqından on qat artıq alqış dalğası yarandı və... keçmədi.



Rəşid belə sənətkardır.

2013-cü ildə mənə "Jurnalistlər şəhərciyi"ndə mənzil vermişdilər. Oradan işe geləndə "Dövlət bayraqı" meydانının yanında avtobusdan düşüb Bülbül prospektinə piyada gəlirdim. Çünkü həm "Azneft" meydənında, həm də köhnə "Sadko" kafesinə uzanan yoluñ yanında işıq direklərində quraşdırılmış xüsusi radiolarda görkəmli sənətkarların ifasında lente alınmış möhtəşəm retro mahnılar səsləndirilirdi. Tofiq Quliyevin Rəşid Behbudovun ifasında lente alınmış "Bakı", "Qızıl üzük" və "Sənə də qalmaz" mahnılarına həm "Azneft" də qulaq asırdım, həm də sonrakı direklərin yanında.

... 2003-cü ildə – 50 yaşım münasibətə məndən müsahibə götürən jurnalist qız soruşmuşdu: – Sevdiyiniz ilk mahnını xatırlayırsınız mı?

– "Ögey ana" filmindəki İsmayılin oxuduğu "Kəndimiz" mahnısı – demiş və həmin mahnını jurnalist qız üçün zümrüdə etmişdim.

Bir dəfə görkəmli bəstəkar, köhnə dostum Tofiq Bakıxanovdan soruşdum ki, nə üçün adını çəkmədiyim bəzi müsiqi xadimləri bir-biriyle yola getmirlər? Tofiq müəllim təessüfle dedi ki, o xasiyyət müsiqi xadimlərinin hamısında var.

Və dərhal əlavə etdi ki, adaşım Tofiq Quliyevdən başqa.

Bir dəfə Tofiq Quliyevə dedim ki, mən onu tez-tez "Bakı" mehmanxanasının yanında, əcnəbi adamlarla gördürüm. Dedi, Bəstəkarlar İttifaqının rəhbərliyində təmsil olunduğu gərə (O, uzun müddət İttifaqın katibi və birinci katibi vəzifələrində çalışmışdı) Azərbaycana gələn əcnəbi müsiqicilərin qəbul edilib yola salınmasında həmişə iştirak edib. Həmin qonaqları isə çox vaxt paytaxtimizin adını daşıyan mehmanxanaya gətirib ki, təssərütərinin üstündə "Bakı" sözü də olsun.

Dünen yenə də Tofiq Quliyevlə mehz "Bakı" mehmanxanasının yerində görüşdük. Amma o, aq məmərdən yonulmuş heykəl idi, mən isə xatirələrin əsintisindən donmuş canlı heykəle dönmüşdüm. Onu heykəltəraş Tural Rzaquliyev təzəcə daşa döndəmişdi, mən isə çoxdan beləyəm.

Hər halda, ağappaq daşla, hansısa yeni mahnının nəqəratını fikirləşən görkəmli bəstəkarla ... yox, danışmadıq, mən danışdım. O isə yenə də ənənəvi, bundan sonra əbədi olacaq pozasında "qulaq asırdı".

**İttifaq MİRZƏBƏYLİ,
"Xalq qəzeti"**